



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
QƏRAR

№ 7/3

Bakı şəhəri

20 aprel 2016-cı il

AMEA-nın Aqrar Elmlər Bölməsinin
Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilməsi haqqında

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş 9 noyabr 2015-ci il tarixli Ümumi yığıncaqda ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsini mühüm prioritetlərdən biri kimi irəli sürmüşdür. Ölkə başçısının bu çağırışı aqrar elmlərin inkişafı ilə bağlı bir sıra islahatyönlü tədbirlərin həyata keçirilməsini zərurətə çevirmişdir.

Hazırda AMEA-da kənd təsərrüfatının inkişafı ilə bağlı elmi araşdırmalar, əsasən Biologiya və Tibb və Aqrar Elmlər Bölmələrinin müxtəlif elmi tədqiqat müəssisələrində həyata keçirilir. Multidissiplinar yanaşmaların prioritet elmi metod kimi qəbul olunduğu müasir şəraitdə biologiya və aqrar elmlər sahəsində aparılan tədqiqatların biri-birindən fərqli, iki ayrı bölmə tərkibində həyata keçirilməsi bir sıra hallarda araşdırmaların pərakəndəliyinə, elmi koordinasiyanın lazımı səviyyədə həyata keçirilə bilməməsinə, kadr potensialının qeyri-effektiv istifadəsinə səbəb olur.

Qeyd olunan problemlərin aradan qaldırılması, həmçinin aqrar və biologiya elmləri sahəsində intellektual potensialın səfərbər olunması, tədqiqatlarda multidissiplinarlığın təmin edilməsi, elmi idarəetmədə çevikliyin artırılması və idarəetmə xərclərinin azaldılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. AMEA Nizamnaməsinin 7.9.4-cü yarım bəndinə uyğun olaraq AMEA-nın Aqrar Elmlər Bölməsi və onun tərkibinə daxil olan elmi müəssisələrin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə birləşdirilməsi məqsəduyğun hesab edilsin.

2. AMEA-nın Aqrar Elmlər Bölməsinin Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilməsi nəticəsində yenidən təşkil edilmiş elmi bölmə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi adlandırılınsın.
3. AMEA-nın Aqrar Elmlər Bölməsinin Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilməsi barədə AMEA-nın Ümumi yığıncağına təklif verilsin.
4. AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun səlahiyyətlərinə xitam verilməsi barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılsın.
5. Akademik Qərib Şamil oğlu Məmmədov AMEA-nın Aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilsin.
6. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılsın ki, bu qərarın icrasından irəli gələn məsələləri həll etsin.
7. Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliquliyev

